

Fənn sillabusu

İxtisas: 050409- "Mühasibat"

Fakültə: İqtisadiyyat və idarəetmə

Kafedra: Maliyyə idarəetməsi və audit

I.Fənn haqqında məlumat:

Fənnin adı: S/f(İnvestisiyanın idarə edilməsi) (İşçi-tədris planı, LDU "Maliyyə idarəetməsi və audit" kafedrası.30.05.2025, prot №14)

Kodu:IPFS-B03

Tədris ili: IV (2025/2026) Semestr: I

Tədris yükü:cəmi: Auditoriya saati- 10 saat (10 saat mühazirə)

Tədris forması: Qiyabi

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 6

Auditoriya №:

Saat:

II.Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: Tağızadə Səriyyə Cəfər qızı, baş müəllim

Məsləhət günləri və saati:

E-mail ünvanı: sariyyatagizade@gmail.com

Kafedranın ünvanı: Lənkəran ş., Füzuli küç.,170-a

III.Tövsiyyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

Əsas

1. R.M.Əliyev, M.A.Məmmədov, N.A.Novruzov. İnvestisiyanın maliyyələşdirilməsi və kreditləşdirilməsi. Bakı, 2003.

2. Atakişiyev M.C. və b. İnvestisiya layihələrinin idarə edilməsinin təkmilləşdirilməsi mexanizmləri. Bakı, 2008.

3. Tağıyev A.H., Əmirov İ.V. İnnovasiya menecmenti. Bakı. 2004.

4. Kərimov S.Q. İdarəetmənin informasiya texnologiyaları və korporativ informasiya sistemləri. Bakı, 2010

Əlavə

5. Уильям Ф.Шарп, Гордон Д.Ж. Александер «Инвестиции», Университетский учебник, Москва, ИНФРА-М, 1999.

6. Фонштейн Н.М."Управление инновациям», Москва, 2006.

IV.Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən İqtisadiyyata giriş, Mikroiqtisadiyyat, Makroiqtisadiyyat fənlərinin tədrisi vacibdir.

V.Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənnlərin də tədris olunmasına zərurət yoxdur.

VI.Fənnin təsviri və məqsədi: İnvestisiya-gəlir əldə etmək məqsədi ilə uzun müddətli kapital qoyuludur. Bütün dünyada həm inkişaf etməkdə olan və həm də inkişaf etmiş ölkələrdə investisiyalar qoyulur. Layihələr taktiki və strateji olurlar. Taktiki layihələr məhsulun həcminin artırılmasını, istehsalın köklü dəyişilməsi və s. aiddir. Modernləşdirilməsini nəzərdə tutur. Strateji layihələrə mülkiyyət formasının, investisiya fəaliyyətinin aktivləşməsi ilə sıx bağlıdır.İnvestisiya fəaliyyəti investorların investisiya qoyuluşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərinin məcmusudur. Müəssisənin inkişafının strateji məqsədləri bilavasitə investisiya fəaliyyəti ilə bağlıdır. Bu baxımdan investisiya vəsaitlərinə tələbat həm maddi-texniki, həm də maliyyə ehtiyatlarının həcmi ilə ölçülür.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII.Qiymətləndirmə: Tələbələr biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: 20 bal seminar, məşğələ və laboratoriya dərslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə. İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş materialı dərinləndirən başa düşür, cavabı dəqiq və hərtərəfidir.
- 9 bal-tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam açar.
- 8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal- tələbənin cavabı əsasən düzgündür
- 5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;

- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərflə
1.	91-100	Əla	A
2.	81-90	Çox yaxşı	B
3.	71-80	Yaxşı	C
4.	61-70	Kafi	D
5.	51-60	Qənaətbəxş	E
6.	50 və ondan aşağı	Qeyri-kafi	F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam – intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülməkdir.

X. Təqvim mövzu planı: Mühazirə - 10 saat

№	Keçirilən <u>mühazirə</u> , seminar, məşğələ, laboratoriya və sərbəst mövzuların məzmunu	Mühazirə	
		Saat	Tarix
1.	Mövzu: İnvestisiya qoyuluşunun mahiyyəti, formaları və investisiya siyasəti Plan: 1. İnvestisiya anlayışı və onun iqtisadi mahiyyəti 2. Fənnin məqsədi və vəzifələri 3. İqtisadiyyatın investisiya təminatının nəzəri əsasları 4. İnvestorun hüquq və vəzifələri 5. Sənayenin investisiya təsnifatı 6. İnvestisiya fəaliyyətinin hüquqi və iqtisadi əsasları 7. Dövlətin investisiya siyasəti 8. İnvestisiya siyasətinin prinsipləri 9. İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsi Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4]	2	
2.	Mövzu: İnvestisiya fəaliyyətinin təşkili və idarə edilməsi. Plan 1. İqtisadi sahələrin dinamik inkişafında investisiya qoyuluşunun mahiyyəti 2. İnvestisiya fəaliyyətinin obyektləri və subyektləri 3. Xarici investisiyaların əsas istehsal sahələrinə cəlb olunmasının əhəmiyyəti 4. Müəssisələrin əsaslı fondlarının bərpasında və yenidən qurulmasında investisiyanın tətbiqi mexanizmləri 5. Sənaye sahələrində yeni texnologiyaların tətbiqində investisiyanın iqtisadi mahiyyəti Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4]	2	
3.	Mövzu: : İnvestisiya layihələrinin xüsusiyyətləri və maliyyələşdirilməsi mənbələri Plan: 1. İnvestisiya layihələrinin mahiyyəti 2. İnvestisiya layihələrinin təsnifləşdirilməsi 3. Layihənin əsas ideyaları 4. İnvestisiya layihələrinin əsas bölmələri 5. İnvestisiya layihəsinin işlənməsində texniki-iqtisadi əsaslandırmanın rolu 6. Müəssisənin təsərrüfat daxili maliyyə ehtiyatları 7. Müəssisənin mərkəzləşdirilmiş vəsaiti 8. Xaricdən cəlb olunmuş maliyyə vəsaitləri Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4]	2	
4.	Mövzu: Aktivlərin bölgüsü qaydası, investisiya qoyuluşlarının səmərəliliyinin qiymətləndirilməsi, risk və gəlir Plan: 1. İnvestisiya qoyuluşunda aktivlərin iqtisadi mahiyyəti 2. Aktivlərin bölgüsü, cari və uzunmüddətli aktivlər 3. İnvestisiya qoyuluşlarının səmərəliliyinin qiymətləndirilməsində zaman faktorunun rolu 4. İnvestisiya qoyuluşlarında qeyri-müəyyənliyin yaranma səbəbləri və onun aradan qaldırılmasının həlli yolları 5. Riskin xarakterik xüsusiyyətləri 6. Risklərin idarə olunması 7. Layihə riskləri səviyyəsinə təsir edən amillərin tədqiqi 8. Risklərin neytrallaşdırılmasının həlli üsulları	2	

	9. İnvestisiya faktoru və gəlirlər Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4]		
5.	Mövzu: Kapital qoyuluşunun tərkibi, strukturu. Portfelin diversifikasiya və investisiya qərarlarının qəbul edilməsi. Müəssisənin innovasiya fəaliyyətinin mahiyyəti və tərkibi. Plan: 1. Kapital qoyuluşunun mahiyyəti 2. Kapital qoyuluşu formasında investisiyanın iqtisadiyyatda tətbiqi 3. Əsas fondların təkrar istehsalı formalarına görə kapital qoyuluşlarının növləri 4. Kapital qoyuluşunun maliyyələşdirmə mənbələri 5. Maliyyə investisiyaları portfelinin formalaşdırılması 6. Portfelin diversifikasiya metodları 7. İnvestisiya qərarlarının alınması 8. İnnovasiyanın mahiyyəti 9. İnnovasiyanın təşkili 10. Müəssisənin innovasiya fəaliyyətinin istiqamətləri Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4]	2	
X	CƏMI:	10	

XI. Fənn üzrə tələblər, tapşırıqlar: Ölkəmizin davamlı sosial-iqtisadi inkişafının təmin olunmasında, infrastruktur sahələrinin inkişafında investisiya qoyuluşu və mühüm rol oynayır. Tələbə fənnin öyrənilməsi zamanı onun iqtisadi mahiyyətinin öyrənilməsini, investisiyanın idarə edilməsi istiqamətində qərar qəbul edilməsini və investisiyanın idarə edilməsinin mühüm aspektləri təhlil edə bilməlidir.

XII. Fənn üzrə təlimin nəticələri:

- İqtisadiyyatın investisiya təminatının nəzəri əsasları və əsas müddəalarını öyrənir;
- İnvestisiyanın siyasəti və investisiya fəaliyyətinin dövlət tənzimlənməsi barədə biliklərə yiyələnir;
- İnvestisiya layihələrinin idarə edilməsi üzrə əsas istiqamətlərin müəyyən edilməsi, investisiya və biznes layihələrini mükəmməl idarə olunması, onun planlaşdırılması prosedurlarının şəraitə uyğunlaşması haqqında informasiyaları təhlil etmək, nəzəri bilikləri praktik fəaliyyətlə əlaqələndirmək bacarığına yiyələnir;
- İnvestisiyanın idarə edilməsinin idarəetmə elminin öyrənilməsində yeri, rolu və mövqeyini öyrənir;
- İnvestisiyanın idarə edilməsinin şəraitə uyğun praktik yollarını mənimsəyir və s.

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi

XIV. Kollokvium sualları:

1. İnvestisiya anlayışı və onun iqtisadi mahiyyəti
2. Sənayenin investisiya təsnifatı
3. İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsi
4. İnvestisiya fəaliyyətinin obyektləri və subyektləri
5. Xarici investisiyaların əsas istehsal sahələrinə cəlb olunmasının əhəmiyyəti
6. İnvestisiya layihələrinin təsnifləşdirilməsi
7. Müəssisənin təsərrüfat daxili maliyyə ehtiyatları
8. Riskin xarakterik xüsusiyyətləri
9. Maliyyə investisiyaları portfelinin formalaşdırılması
10. İnnovasiyanın mahiyyəti

XV. İmtahan sualları:

1. İnvestisiya anlayışı və onun iqtisadi mahiyyəti
2. Fənnin məqsədi və vəzifələri
3. İqtisadiyyatın investisiya təminatının nəzəri əsasları
4. İnvestorun hüquq və vəzifələri
5. Sənayenin investisiya təsnifatı
6. İnvestisiya fəaliyyətinin hüquqi və iqtisadi əsasları
7. İnvestisiya siyasətinin prinsipləri
8. İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsi
9. İqtisadi sahələrin dinamik inkişafında investisiya qoyuluşunun mahiyyəti
10. İnvestisiya fəaliyyətinin obyektləri və subyektləri
11. Xarici investisiyaların əsas istehsal sahələrinə cəlb olunmasının əhəmiyyəti
12. Müəssisələrin əsaslı fondlarının bərpasında və yenidən qurulmasında investisiyanın tətbiqi mexanizmləri
13. Sənaye sahələrində yeni texnologiyaların tətbiqində investisiyanın iqtisadi mahiyyəti
14. İnvestisiya layihələrinin mahiyyəti
15. İnvestisiya layihələrinin təsnifləşdirilməsi
16. İnvestisiya layihələrinin əsas bölmələri
17. İnvestisiya layihəsinin işlənməsində texniki-iqtisadi əsaslandırmanın rolu

18. Müəssisənin təsərrüfat daxili maliyyə ehtiyatları
19. İnvestisiya qoyuluşunda aktivlərin iqtisadi mahiyyəti
20. İnvestisiya qoyuluşlarının səmərəliliyinin qiymətləndirilməsində zaman faktorunun rolu
21. Riskin xarakterik xüsusiyyətləri
22. Risklərin idarə olunması
23. Layihə riskləri səviyyəsinə təsir edən amillərin tədqiqi
24. Kapital qoyuluşunun mahiyyəti
25. Kapital qoyuluşu formasında investisiyanın iqtisadiyyatda tətbiqi
26. Əsas fondların təkrar istehsalı formalarına görə kapital qoyuluşlarının növləri
27. Kapital qoyuluşunun maliyyələşdirmə mənbələri
28. Maliyyə investisiyaları portfelinin formalaşdırılması
29. İnnovasiyanın mahiyyəti
30. İnnovasiyanın təşkili

Sillabus "Maliyyə idarəetməsi və audit" kafedrasında müzakirə edilərək, təsdiq olunmuşdur ("30" may 2025-ci il "14" sayılı iclas protokolu).

Kafedra müdiri:

dos.

dos. Əlixan Bədəlov

Fənn müəllimi:

b/m

b/m Səriyyə Tağızadə

Dəvran Əli dos. GT Əliyeva